

**Maya Həsənli**

Türk xalqları ədəbiyyatı şöbəsinin doktorantı

mayaaxundova93@gmail.com

**Əziz Nesinin yaradıcılığında satirik nağıllar**

Məhməd Nüsrət Əziz Nesin (1915-1995) yalnız türk ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatı tarixində ən məşhur gülüş ustalarından biridir. Oz satirik qələmini ədəbi növlərin hər üç sahəsində sınayan məhsuldar sənətkar iki minə yaxın hekayəsi ilə hekayə uстası ünvanına da sahib olmuşdur. Türk ədəbiyyatında ictimai tipli satirik ədəbi nümunələr XIX yüzilliyin sonları XX yüzilliyin əvvəllərindən başlayaraq yaranmağa başlasa da ilk dəfə Əziz Nesin bədii gülüşü öz yaradıcılığında əsas ifadə tərzinə çevirmiş, “gülüşü vasitə, düşünməyi isə əsas məqsəd” olaraq görmüşdür. Satirik yazıçı dünyanın 37 dilinə tərcümə olunmuş əsərlərində öz ölkəsindəki siyasi, ictimai, əxlaqi, eyni zamanda milli pozuntuları, cəmiyyətdəki qüsurları qələmə almış, nəticədə yarım yüzillikdən çox türk ədəbiyyatını zənginləşdirmiş, öz dövrünün “Molla Nəsrəddini” adlandırılmışdır. Əziz Nesin eyni zamanda türk ədəbiyyatına ilk dəfə foto-roman və nağıl üslubunda yazılmış hekayələri də gətirmiştir. Dünya ədəbi təcrübəsində nağıl yazmaq ənənəsi, o cümlədən, satirik nağıllar Əziz Nesindən əvvəl də mövcud olmuşdur. Təsadüfi deyil ki, XIX yüzillikdə E.Hofman, V.Hauf kimi dünyaca məşhur alman yazıçıları ictimai qüsurları kəskin ifşa üsulu kimi satirik nağıla müraciət etmişlər.

Əziz Nesinə görə, nağıl janrı hekayələrə nisbətən insanları daha çox düşündürür. Bu cəhətinə görə də ədib nağılları daha üstün satirik “silah” hesab edir. “Mən xalq nağıllarında, rəvayətlərdə, lətifələrdə “sərt rejimə qarşı dirəniş” meyili gördüm... Nağıllarda davamlı bir mücərrədlik, allegoriya və rəmzlər var. Buna görə də nağıllarda yenilik bitməz tükənməzdirdir. Hər yeni situasiyada başqa bir prizmadan baxıb dinləmək mümkündür. Nağılda zehin işlətdirmək var, oxucunu məcbur etmə var. Buna görə də

bir neçə dəfə oxuna bilər və ya dinlənilə bilər. İçindəki alleqoriya getdikcə anlaşılmağa başlayar”<sup>176</sup>. Digər tərəfdən yanaşlıqda isə nağıllarda gizlilik, ictimai-sosial və iqtisadi-siyasi qüsurları üstüortülü şəkildə daha rahat tənqid etmək imkanı olur. Əziz Nesin “böyüklər üçün nağıllar” adlandırdığı bu əsərləri “Məmləkətin birində” (1958) və “Hoptrinam” (1960) kitablarında toplamışdır. Bəzi nağılları öz mənbəyini xalq nağıllarından, təmsillərdən, lətifələrdən, rəvayətlərdən almış olsa da, böyük əksəriyyəti xalq nağılı üslubunda yazılmış ədibin öz düşüncəsinin məhsulu olan yeni məzmunlu satiralardır. Əziz Nesin nağıllarında həm Qərb, həm də Şərq nağılları motivlərindən təsirlənmiş, müasir cəmiyyətdəki qüsur və nöqsanları nağıl yolu ilə xatırlatmışdır. Məsələn, “Qədim Romada yaşayan” biri satirası əsərin adından da aydın olduğu kimi antik Yunan-Roma əfsanələri üslubunda yazılmışdır. Obrazların adı isə satirik dillə verilmişdir: Qabaqus, Biberus, Mərciməkus, Hesabianus kimi. Bu yolla satirik sənətkar fikirlərini daha örtülü, lakin bir o qədər də kəskin ifşa gücündə ifadə edə bilmüşdür. Böyüklər üçün yazdığı nağılların satirik hekayələrdən daha qüvvətli tənqidi gücə malik olduğunu düşünmüştür.

Ədib yalnız nağıl-hekayələrində deyil, dram əsərlərində də xalq nağılı süjetindən istifadə etmişdir. Qeyd edək ki, Əziz Nesinin “Pırtladan bal” nağılı əsasında yazdığı “Pırtlı nağıl” hekayəsi və uşaqlar üçün yazdığı eyniadlı birpərdəli dram əsəri də vardır. Əziz Nesin nağıllarının xalq nağıllarına xas olan ənənəvi müqəddiməyə əsaslanan satirik-yumoristik başlangıcı (təkərləmə) və sonluğu vardır. Xalq nağılları üçün ənənəvi olan “biri var idi, biri yox idi” müqəddimə formulu Əziz Nesinin satirik qələmində “bir yoxmuş, iki yoxmuş, üç yoxmuş...”, “biri varmış, biri yoxmuş, bir gün varsa, beş gün yoxmuş. Heç bir şey yoxmuş, quyruq çoxmuş”, “Kimində az olan kimində çoxmuş. Qarnı tox olanın gözü ac, gözü ac olanın qarnı toxmuş”, yaxud da “bir varsa, min yoxmuş. Sənə varsa, mənə yoxmuş, mənə varsa ona yoxmuş” və b. bu kimi formalarda verilir. “Min bir gecə” nağıllarının təhkiyəsi üslubunda yazdığı nağıl-hekayələrini isə “raviyanı əxbər və nəqliyani əsar və mühəddisam ruzigar belə rəvayət edir ki...” formasında Şərq nağılcıları kimi başlayır. Satirik ədib nağıla başlamazdan əvvəl bəzən oxucularını xəbərdar edir ki, öz obrazları ilə qarşılaşa bilərlər: “Ad ada bənzər, yer yerə bənzər, ər ərə bənzər, kişi kişiyyə, dişi dişiyə bənzər; Nağıl söylərik kimsə inciməyə! Dilimiz sürüşər, adınız keçər, kimsə küsməyə!” Göydən üç almanın yerə düşüb, qəhrəmanların yeyib yerə keçdiyi xalq nağılı sonluqları (Türk xalq nağılları daha çox “onlar yetmiş muradına, biz də çıxaq kəramətinə” kimi tamamlanır) Əziz Nesin satirasında “onlar çatmış muradına, biz də çıxaq taxtaboşa” kimi kinayəli sonluqla əvəzlənir.

Öz xalqını inkişaf etmiş, yüksək nailiyyətlərə sahib, daha mədəni, eləcə də azad və demokratik şəraitdə yaşayan görməyi bir ziyalı kimi arzulayan, bütün yaradıcılığı boyu buna çalışan ədib “Danqır-dunqur”, “Irəliləyək, yüksələk, qalxaq”, “Əsnəyən insanlar ölkəsi”, “Hoptrinam” kimi nağıl-hekayələrində inkişaf etmiş ölkələrə baxıb onlardan yeniliklər öyrənməyə çalışan insanların sonda necə gülünc vəziyyətə düşdüklərini satirik dillə ifşa edir. Məsələn, “Danqır-dunqur” (1960) satirasında başqa xalqların inkişafını, elmi nailiyyətlərini görüb özləri də yeni maşın (alət) hazırlamağa başlayan elmsiz və tənbəl əhali tənqid edilir. “Danqır-dunqur” satirasında bilinməyən məmələkətin bilinməyən insanları əkin-biçinlə, maldarlıqla məşğul olub sakit həyat

yaşayırlar. Bir gün xəbər tuturlar ki, bilinən dünyanın bilinən məmləkətində daha rahat yaşayırlar, çünkü onların motorlu maşınları var. Bilinməyənlər də bilinən dünya insanların istifadə etdiyi maşından özləri üçün hazırlamağa başlayırlar. Getdikcə daha çox həvəslənib bir az da böyüdürlər. Nəhəng dəmir maşın bütün əkin və otlaq sahələrini tutduğu üçün əvvəlki işləri ilə məşğul ola bilmirlər. Üstəlik, gecə-gündüz “danqır-dunqur” səs salaraq hamını narahat edir. Lakin inkişaf etdiklərini düşündük-ləri üçün sevinirlər. Vacib bir məsələ isə gözlərindən yayınmışdır ki, bilinən insanlar öz maşınlarından istifadə edirlər, əl əməyini maşınla əvəz ediblər. Bilinməyən insanlar isə buna diqqət yetirməyiblər.

Siyasi partiyalar arasındaki çəkişmələri, ikiüzlü və yaltaq partiya üzvlərini, səriş-təsiz hökümət nümayəndələrini, hakimiyyətə gəlmək üçün hər cür yalana və firıldaq-çılığa əl atan siyasetçiləri Əziz Nesin “Dayanın yurddashılarım”, “Qarğaların seçdiyi padşah”, “Özünü tanımayan kral”, “Dünyanın ən böyük kralı və taxtabiti”, “Nişan alan eşşək”, “Sədrəzəm eşşək” kimi nağıl-hekayələrində satira atəşinə tutmuşdur.

Vergi sisteminin ədalətsiz prinsiplərlə işlədiyini, xalqı soyub-taladığını, rüşvətxorluğu tənqid etdiyi “Aslan payı”, “Bir çin hekayəsi”, “Mərhumun vəsiyyəti” kimi maraqlı nağıl-hekayələri də vardır. “Mərhumun vəsiyyəti” adlı nağıl-hekayəsi Əziz Nesinin azərbaycanlı oxucuları üçün xüsusilə maraq doğurur. Çünkü böyük Azərbay-can satiri, “köhnə dünyanın sonuncu, yeni dünyanın birinci şairi” Seyid Əzim Şirvaninin (1835-1888) “Hacı və molla əhvalatı” (“Köpəyə ehsan”) adlı mənzum satirası ilə eyni məzmunludur və hər iki əsərin əsas tənqid hədəfi rüşvətxorluq və riyakar din xadimləridir. Hər iki əsərdə iti vəfat edən sahib mollaya rüşvət verərək müsəlman adətləri ilə insan kimi iti dəfn etdirir. Molla ölüünün it olduğunu öyrəndiyi zaman buna qarşı çıxıb günah əməl olduğunu desə də, rüşvət aldıqdan sonra ölmüş iti mədh edir. “Mərhumun vəsiyyəti”ndə molla Qasım əfəndinin ölmüş itinin - Qarabaşın ona 500 qızıl “vəsiyyət etdiyini” eşidincə: “...mərhumun vəsiyyətini yerinə yetirək. Böyük savabı vardır”, - deyir. S.Ə.Şirvani isə öz satirk nəzmi ilə rüşvətxor mollanı öz dili ilə daha kəskin ifşa edir. Belə ki, Bozların (hacının ölen iti) mollaya 50 qoyun “vəsiyyəti” olduğunu öyrənib: “İt demə ol dəxi bizim birimiz, Belə ölmüşlərə fəda dirimiz”, - cavabını verir. Bu da onu göstərir ki, XIX yüzillikdə də S.Ə.Şirvanini narahat edən yalançı din xadimləri, rüşvətxor mollalar XX yüzilliyin ikinci yarısında mövcud olmuş və Əziz Nesinin tənqid obyektiñə çevrilmişdir. Əlbəttə, iddia edə bilmərik ki, Əziz Nesin S.Ə.Şirvanının adı çəkilən əsərini oxumuş, yaxud eşitmiş və bundan təsirlənərək nəşr variantını işləmişdir. Lakin S.Ə.Şirvanının qədim bir Şərq nağılı və ya lətifədən iqtibas etdiyi, onun kimi də Əziz Nesinin həmin folklor nümunəsinə bələd olması fikri daha çox məntiqə uyğun gəlir.

Əziz Nesinin böyüklər üçün yazdığı nağıllarda alleqorik və sehrli (fantastik) satiraları daha qüvvətli təsir bağışlayır. Heyvanlar haqqında olan xalq nağıllarının səciyyəvi cəhəti olan rəmzlər Əziz Nesinin hekayə-nağılları üçün də xarakterikdir. Məzлum və əzilən insanların timsalı kimi quzu və qoyun alleqorik obrazlarına üstünlük verir. “Bu başqa qurd nağılı” adlı satirasında hər gün incidilən, döyülen, gücü çatmayan işlər buyrulan quzu getdikcə öz əlamətlərini dəyişərək azğın bir qurd cildinə girir. Əziz Nesin bu hekayəsində göstərir ki, öz dəyərlərini itirmiş, vəhşiləşmiş cəmiyyətin yetişdirdiyi şəxsiyyət də insani keyfiyyətlərdən məhrum biri olacaqdır. Ustad sənətkar onu narahat edən bu problemi - “quzunun canavarlaşması”nı “Toros canavarı” adlı hekayəsində də satirk qələminin əsas tənqid obyektiñə çevirmiştir. 1953-cü ildə

yazdığı adı çəkilən hekayəsini Əziz Nesin 1962-ci ildə pyes kimi işləmişdir. Əsərin qəhrəmanı Nuri Pakürək ailəsini çətinliklə dolandırın üzüyola və müləyim təbiətli birisidir. Yaşadıqları evin sahibi kirayə pulunu artırıldığı zaman məhkəmə Nuri bəyin xeyrinə qərar çıxardır. Ev sahibi bundan qəzəblənərək “ucuz qiymətə” qalan kirayənişinlərini evdən çıxartmaq üçün başqa yollara əl atır. Bununla da, Pakürək ailəsinin qara günləri başlayır. Əziz Nesinin kinayəli gülüşü dövrünün sosial problemlərinin, işsizliyin, evsizliyin yaratdığı tragikomik vəziyyətlərə yönəlmışdı. Təəssübkeş ziyalı maddi imkansızlıq ucbatından tez-tez kirayə ev dəyişdirmək məcburiyyətində qalan türk insanını “öz ölkəsində köçəri” adlandıraraq belə xarakterizə edirdi: “Qədim zamanlarda Orta Asiyadan köç etmişik; yüzillərlə üç qitə üstündə köçəriliyimiz davam edib, geniş köç sahəmiz olub. Sonra ilişib qalmışq dar bir yerə... O dar yerə də yerləşə bilməmişik, yenə köçəriyik. Türk xalqı öz yurdunda yenə də köçəridir.<sup>177</sup> Ədib kirayənişin yaşamaq məcburiyyətində qalan, ev sahibi olmağa çalışıb maddi gücü çatmayan insanların həyat şəraitini təsvir edən xeyli hekayə qələmə almışdır.

“Toros canavarı”nda ev sahibinin incitdiyi ailənin üzvləri onsuz da çətin olan həyatı daha da ağırlaşlığı üçün polisdən qorxan ailə başçısı Nuri bəyi şikayət etməsi üçün dilə tuturlar.

Əziz Nesin siyasi mövqeyinə görə həmişə polis nəzarətində olmuşdur. Həm bu səbəbdən, həm də dövrünün hüquq-mühafizə sisteminin zəifliyindən, daha doğrusu sistemsiyindən narazı olduğu üçün bir sıra hekayələrini məhz polislərin iş rejimini (“Fil Həmdi necə tutuldu?”, “Vətən borcu”, “Dəlilər qaçı”, “Çəngaldən çıxış yoxdur” və b.) tənqid etmişdir. “Toros canavarı”nda da polisdən qorxan günahsız vətəndaş obrazını görürük. Haqlı ikən haqsız durumuna düşməkdən qorxan Nuri bəy titrəyə titrəyə qanunun qapısını döyür. Nəticədə isə qorxduğu başına gelir: axtarışda olan “Toros canavarı” ləqəbli cinayətkar zənn edərək həbs edirlər. Nuri bəyi tanıyan-tanımayan hər kəs, ailəsi belə onun cinayətkar olduğuna inanır, “Toros canavarı Nuri”-dən qorxmağa başlayırlar. Yaxınlarının ona olan münasibətinin dəyişməsi Nuri bəyi anlaşılmaz vəziyyətə gətirib çıxardır. Nəticədə isə Nuri Pakürək özü də cinayətkar olduğuna inanır. “Nuri Pakürək canavar olduğuna əməlli-başlı inandı. Zaldakı güzgüyə baxa-baxa özündən qorxurdu. Özü özündən qaçmaq istəyirdi. Canavarlığı elə mənimsəmişdi ki, güzgünün qabağına keçib əsl canavar kimi nərildədi, qəribə səslər çıxartmağa, divarları çırmاقlamağa, döşəmənin taxtalarını dişləməyə başladı...”<sup>178</sup>.

Həqiqi Toros canavarı həbs edildikdən, günahsızlığı aşkara çıxdıqdan sonra belə Nuri bəy canavar olaraq qalır. “Canavarlıq xoşuna çıxmu gəlmişdi, yoxsa həqiqətən canavar idi, orası qaranlıq qaldı”<sup>179</sup>. Beləliklə, quzudan qurd doğuldu.

Əziz Nesin “Biz - insanlar” adlı nağıl-hekayəsində də eyni mövzuya toxunmuşdur. Mənəviyyatı korlanmış, insafını itirmiş, bir sözlə, pozulmuş cəmiyyətin insanlarını qəribə məxluqlar - insan gövdəli, qəribə heyvan başlı canavarlar kimi təsvir edir. Hekayənin baş qəhrəmanı olan “evin kişi” səhər yuxudan oyananda ailəsini qəribə məxluqlar cildində görür. Qorxusundan küçəyə qaçıր və qarşısına çıxan hər kəsi eyni iyrənc vəziyyətdə gördükdə isə qışqırıb kömək istəyir. “Məxluqlar” isə onu tutub ruhi xəstəxanaya aparırlar, dəli olduğunu düşünürlər. Dəvə ayaqlı, xərcəng gövdəli həkim

177 Aziz Nesinin anıları. Böyle gelmiş böyle gitmez, Yol, Yokuşun başı, yokuş yukarı. İstanbul: Nesin yayinevi, 2017, səh. 73

178 Aziz Nesin. Toros canavarı. İstanbul: Nesin yayinevi, 2014, səh.23

179 Yenə orda: səh.24

ona baxması üçün güzgü göstərdikdə isə özünün daha dəhşətli bir məxluq - eşək qulaqlı, irinli sıfəti olan yaşıl kərtənkələ olduğunu görüb “sağalır” və yenidən hər kəsi normal insan şəklində görür.

“Meymun qadın” hekayəsində isə xarici aktrisalara heyran olub özünü onlara bənzədən bir qadın, nəhayət, insan sıfətindən çıxır və onu tutub zooparka meymun adı ilə gətirirlər. “İnsan olun balalarım” adlı satirası əxlaqi-didaktik mövzudadır. Qarışqa, balıq, ördək, it, inək, dəvə, fil kimi heyvanlar balalarına özlərini nümunə göstərərək yaxşı heyvan olmaq üçün böyüklerinin hər etdiyi hərəkəti diqqətlə izləyib onlar kimi yaşamağı öyrənmələrini tapşırırlar. Həqiqətən də, onlar yaxşı qarışqa, balıq, ördək kimi yetişib ata-analarından tərif eşidib halallıq alırlar. İnsan nəсли də öz övladlarına eyni şeyi nəsihət edir. Nəticədə, valideynləri kimi hərəkət edən insan övladları əsl insanlıqdan uzaqlaşırlar, atalarından məzəmmət eşidirlər. Ədib gələcək nəslə yaxşı nümunə olmaq üçün böyüklerin əvvəlcə özlərini düzəltməli olduqlarını, öz hərəkətlərinə nəzarət etməyi, mənfi cəhətlərdən uzaqlaşmalı olduqlarını göstərir. İnsanlara ədalətli və vicdanlı olmayı heyvanların timsalında satirik dillə başa saldığı digər bir allegorik nağıll-hekayə “Cənab öküzlə cənab Əhməd”dir. Əhməd arpa-buğda, saman satışı ilə məşğul olan, imkanlı və bir o qədər də qənaəetcil bir tacirdir. Oğluna yeni aldığı ayaqqabısı çürük çıxdığı üçün satıcıya, o da öz növbəsində çariqcıya, çariqcı dəri satana, o da fermerə şikayət edir. Fermer isə günahı öküzdə görür ki, keyfiyyətli dərisi yoxdur. Sonda öküzün verdiyi cavab isə yenidən hadisələri Əhmədlə əlaqələndirir. Əhmədin satıldığı saman çürük ot, arpa isə içi boş olduğu üçün öküzün sağlam və möhkəm dərisi olmur. Əhməd isə günahı özündə görmür, çünki, ailəsini dolandırmaq üçün başqaları nə edirsə, o da məcbur eyni əməlləri edir. Əziz Nesin bu nağılla demək istəyir ki, bütün çatışmazlıqlar insanlarla bağlıdır, hamı öz işini vicdanla yerinə yetirsə, hər şey öz qaydasında olar.

Yüksək əxlaqi keyfiyyətlərə malik, vicdanlı insan məsələsini allegorik nağılların dan əlavə, “Həzrəti İsa ilə iki adam” adlı satirada da görürük. Estetik cərrah insanlara xeyir vermək, yaxşılıq etmək arzusunu Hz. İsaya bildirir. Ancaq bütün insanların insafsız və vicdansız olduğunu düşünür və əksini iddia edən avtomobil təmirçisi ilə bütün sərvəti üstünə mərc gəlir. Özünü quldura soydurur, ağızından qan gələnə, sümükləri sinana kimi döydürür ki, təmirçinin bütün sərvətinə sahib olsun. Kömək etmək istəyən yolcuya əngəl olmaq üçün həttə onu öldürür və özünü mərcin qalibi sayır. Çünki az əvvəl xeyirxah biri olduğunu Hz. İsaya sübut etmək istəyən, cənnət arzulanan cərrah ona kömək əli uzadımı nəfsi ucbatından öldürərək insanların nə qədər qəddar və acgöz olduğunu öz timsalında nümayiş etdirir. Xalq nağılları xalqın arzu etdiyi ədalətli cəmiyyət, xeyrin şər üzərində qələbəsi, ideal həyat şəraiti kimi istəklərin bədii əksidir. Bu cəhətdən, xalq nağılları xoşbəxt sonluqla, ədalətin bərqərar olması ilə bitir. Əziz Nesin isə nağıll-hekayələrində nağıll janının düşündürüçülük funksiyasını əsas tutaraq tənqid hədəfi kimi seçdiyi qəhrəmanlarını satirik gülüş hədəfinə çevirərək ifşa edir, komik vəziyyətə düşdükərini təsvir edir. Sonda qalib gələn də şəri təmsil edən qüvvələr, mənfilik, əxlaqsızlıq və yalan olur. Satirik ustاد nağıll motivlərindən istifadə etməklə, yaxud da nağıllardan təsirlənərək qələmə aldığı böyükler üçün nağıllarında da təkcə türklərin deyil, bütöv bəşəriyyətin yaşamındakı naqışlıkları, insan xislətinin qüsurlarını tənqid obyektiñə çevirmişdir.